



Birinci Dünya müharibəsi başa çatdıqdan sonra yaranmış gərgin siyasi mühit, Zaqqazıya Demokratik Federativ Respublikasının dağılması müstəqil Azərbaycan dövlətinin qurulmasına zəmin yaratdı. Dünyavi, demokratik dövlət kimi təriixə düşən, "İstiqlal Bayannaməsi"nin elan olunması ilə yaranan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürtəqib bir ixtimai-siyasi şəraitdə fəaliyyət göstərərək dövrünün mürtəqib dövlət təsisatlarının yaradılmasına nail olmuş, cəmi 23 ay yaşasə da, xalqın qəlbində azadlıq və istiqlal duyğularını oyatmış, onun müstəqil yaşamağa, dövlətçilik ənənələrini yaşatmağa qadir olduğunu sübut etmişdi.

Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, dövlət müstəqilliyinin əldə edilməsində, demokratik qurulş yaratmaq istiqamətində mühüm rol oynayan, müsəlman ələmində ilk dəfə Azərbaycanda demokratik əsuliyyətlər prinsiplerine əsasən qurulan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti xalqımızın milli azadlıq, müstəqillik və demokratiyə arzularını özündə əks etdirən parlaq bir tarixdir. Bu tarixi yazarlar isə müstəqil Azərbaycan amali uğrunda mübarizə aparan xalqımızın mürtəqib fikirləri ziyalları - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov kimi bir çox dövlət xadimləri olmuşdur.

1918-ci il may ayının 27-də Zaqqazıya Seyminin müsəlman fraksiyasının iclasında yaradılan Müvəqqəti Milli Şuraya sədrlik Məhəmməd Əmin Rəsulzadəyə hevalə edildi. Azərbaycan Xalq Cümhuriyyəti İcra Komitesinin sədri vezifəsinə isə Fətəli xan Xoyski seçildi. Milli Şurənin may ayının 28-də keçirilən birinci iclasında isə Azərbaycanın müstəqilliyi barəde qərar verildi və bu qərar hüquqi cəhdən təsdiqleyən "Azərbaycanın istiqaliyyəti haqqında Akt" qəbul olundu. Həmin dövrə Baki və Baki quberniyasında Baki Xalq Komissarları Soveti fəaliyyət göstərərək, Gəncə və Gəncə quberniyası AXC milli hökumətinin tərkibində id. Türk ordusunun Gəncəye daxil olması ilə iyun ayının 16-da AXC hökuməti Tiflisdə Gəncəyə köcdü. Bir gün sonra Milli Şura buraxıldı və Müəssisələr Məclisi çağırıldı. Azərbaycan Xalq Cümhuriyyəti İcra Komitesinin sədri Fətəli xan Xoyski milli hökumətin təsbüt olunması üçün qardaş Türkiyənin köməyinə ehtiyac olduğunu bildirdi. Bu məqsədə türk ordusunun 5-ci və 15-ci diviziyləri Gəncəyə göndərildi. Os-

di güdürdü. Lakin AXC xarici işlər nəziri Fətəli xan Xoyski RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerinin əsas məqsədinin nadən ibarət olduğunu anlayaraq bunu Rusiyannan daxili işi olduğunu və Azərbaycanın müstəqil dövlət olaraq başqa bir dövlətin daxili işlərinə müdaxilə etmədiyini bildirdi. Əslində, Fətəli xan Xoyski Azərbaycanın Rusiyanın daxili işlərinə

alacaq gücə deyildi. Parlamentdə ikinci əsas fraksiya isə İttihad fraksiyası idi. Eyni zamanda, sosialistlər bloku da fəaliyyət göstərirdi ki, bu blokun üzvləri Azərbaycanın Rusiya Sovet Federativ Sosialist Respublikasına birləşdirilmesini, Qırmızı ordunun ölkəməzə əsl azadlıq getirə biləcəyini, iqtisadi və sosial islahatların yalnız sosializm quruluşu şəraitində

aprel ayının 27-də XI qızıl orduğun qüvvələri Baki əməliyyatını həyata keçirdi. Qafqaz cəbhəsi komandanlığının əmrinə əsasən XI qızıl orduğun komandanı Mixail Karlov Levandowski aprelin 27-də Azərbaycan səhərəni keçməli və en qısa müddətə Baki quberniyası ərazisini tutmalı idi. Samur körpüsündən keçən III Beynəlmələ zirehli qatarı azaşlı Azərbaycan Ordusu hisselerin müqavimətini qırmaqla Bakıya doğru hərəkət etdi və ikisaatlıq qanlı döyüşlərdən sonra Yalama stansiyası ələ keçirildi. Həmin gün Azərbaycan Parlamenti AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin Baki bürosu adından hakimiyətin təhvili verilməsi barə-

de ultimatum verildi. Parlament rus ordusunun Anadolunun köməyinə gedəcəyi, Azərbaycanın suverenliyini və erazi bütövülüyü qoruyacağı, mili orduğun olduğu kimi saxlanacağı, siyasi partiyaların azad şəkildə fəaliyyət göstəracayı, eyni zamanda keçmiş dövlət xadimləri, hökumət üzvləri və millet vəkillərinin taqib olunmayaçağı, həmçinin dövlət qulluqçularının iş yerlerinin saxlanacağı təqdirdə həkimiyəti kommunistlərə verdi. Ve AXC Parlamentinin fəaliyyəti başa çatdı. 1920-ci il aprelin 28-də dünya siyasetində baş veren mürsəkkəb diplomatik çekişmələr neticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Mehparı ƏLİYEV, "Respublika".

## 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut edib

möhkəmləndirilməsinə, siyasi-iqtisadi inkişafa, mədəniyyət və məraif sahəsində iştirak etməyə, Azərbaycan dövlətçiliyinin, xüsusən də parlament mədəniyyətinin formallaşmasına yönəldilmişdi. Fealiyyət dövründə parlamentdə 130 iclas keçirilmiş, iclaslarda ölkənin daxili və xarici siyaseti, orduru quruculuğu ilə bağlı 270 müxtəlif məsələyə baxılmış, müzakirəyə çıxılar qanun və qərar layihələrinin təqribən 230-u qəbul edilmişdir. Ölkənin qanunvericiliyinə organı ana dilimizi Azərbaycanın dövlət dili olan etmisi, dövlət remzələrini - respublikanın himmətini, bayrağını təsdiq etmisi, dövlət gerbinin yaradılmasına işinə başlamışdır. Dövlət quruculuğu ilə bağlı parlament "Azərbaycan vətəndaşlığı haqqında", "Milli Bankın yaradılması haqqında", "Müəssisələr Meclisine seckilər haqqında", "Baki Dövlət Universiteti haqqında", İngiltərə, Fransa, İtalya, İsvəç, Polşa və ABS-də diplomatik nümayəndəliklərin təsis ediləsi, ölkədə 7 müsləhim və 1 qadın seminariyasının, qəza mərkəzlərində orta məktəblərin açılması, uşaq bağçaları sistemini yaradılması, yüz nəfər azərbaycanlı gəncin təhsil almaq üçün dövlət hesabına xarice göndəriləməsi barədə və s. qanun və qərarlar qəbul etmişdir.

Hökumətin Dövlət Müdafiə Komitəsi yaradıldıqdan sonra 1919-cu il iyunun 13-də Baki zəhmətkəşləri ingilis qoşunlarının ölkədən çıxarılması tələbi ilə mitinq keçirdi və mitinqin səhəri günü komite tərəfindən Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi. İyun ayının 27-də parlamentdə Azərbaycan ilə Gürcüstan arasında imzalanmış "Ərazi bütövülüyünün birlikdə qorunması haqqında" müqavilə təsdiq edildi. İngiltərə-İran müqaviləsinə görə isə İran ölkəmizə olan ərazi iddialarından əl çəkdiyini bəyan etdi və bundan sonra 1918-ci ilde Baki

mümkün olacağını təbliğ edirdilər. Sosialistlər bloku, həmçinin bolşeviklərin Şimali Azərbaycan işğal etmək planlarının reallaşdırılmasında yaxından iştirak edirdilər. Bu baxımdan, AXC-də təmsil olunan siyasi qüvvələrin birgə fəaliyyətinin mümkün olmaması, parakəndəlik, fraksiyaların ferqli mövqelərə olmasının sovet qoşunlarının Azərbaycanı işğal etməsinə münbət şərait yaratdı.

Bununla da 1920-ci il



manlı və AXC qüvvələrindən ibarət Qafqaz İsləm Ordusu Goyçay yaxınlığında Baki Soveti qoşunları üzərində qələbə çatıldıqdan sonra qısa müddət ərzində Kürdəmir və Şamaxı da azad etdi və bununla da Baki Xalq Komissarları Şurası süquta uğradı. Azərbaycan Milli Şurəsi birbaşa olundu və noyabr ayının 9-da ağ aypara və səkkizgözlü ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qəbul olundu. Dövlət bayrağının üç rəngi - türk milli mədəniyyətini, müasir Avropanın demokratiyasını və İsləm sivilizasiyasını təmsil edirdi. Noyabrın 17-də isə müttəfiq qoşunlar Azərbaycana daxil oldu. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin açılışı oldu və müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin birinci iclası keçirildi. İclasda Əlimərdan bəy Topçubaşov 120 üzvdən ibarət parlamentin sədri seçildi. Çokpartiyalılıq prinsipi əsasında qurulmuş parlamentdə qəbul edilən qanunvericilik aktları, qərarlar milli müstəqilliyin

Soveti tərəfindən dəvət olunan ingilis qoşunları ölkəni tərk etməyə başladılar. Eyni zamanda, Tiflisdə Azərbaycan ilə Ermenistan arasındakı bütün münaqışlərə son qoyması və sərhədlərin müəyyənələşdirilməsinin sülh yolu ilə həll ediləsi barədə müqavilə imzalandı. Parlament tərəfindən "Azərbaycan vətəndaşlığı haqqında" qanunun qəbulu ilə yanaşı, həmçinin hökumətin yeni tərkibi də təsdiq edildi.

1920-ci ilədən Sovet Rusiyası tərəfindən ölkəməzə qarşı təhlükə getdikcə artırdı. Belə ki, Rusiya aqşvardiyası Denikin ordusuna qarşı hərbi ittifaq bağlamağa sövq etmek və Azərbaycanı öz daxili işlərinə qarışdırmaqla gelecekdə ölkəmizin işğalında siyasi gedis etmek məqsə-